

# AZƏRBAYCAN RESPUBLİKASI

*Əlyazması hüququnda*

## HAMİLƏLİK MÜDDƏTİNDƏ İMMUNOLOJİ KONFLİKTİN DİAQNOSTİKASI VƏ REZUS İZOİMMUNİZASİYADA DÖLƏ BƏTNİDAXİLİ QANKÖCÜRMƏNİN EFFEKTİVLİYİ

İxtisas: 3215.01 – Mamalıq və ginekologiya

Elm sahəsi: Tibb

Iddiaçı: Turab Qələndər oğlu Canbaxışov

Fəlsəfə doktoru elmi dərəcəsi  
almaq üçün təqdim edilmiş dissertasiyanın

### AVTOREFERATI

Bakı – 2025

Dissertasiya işi Azərbaycan Tibb Universitetinin I mamalıq və ginekologiya kafedrasında yerinə yetirilmişdir.

**Elmi rəhbər:**

tibb elmləri doktoru, professor  
**Elmira Mikayıł qızı Əliyeva**

**Rəsmi opponentlər:**

tibb elmləri doktoru, professor  
**Cəmilə Fazıl qızı Qurbanova**

tibb elmləri doktoru, professor  
**Leyla Musa qızı Rzakuliyeva**

tibb üzrə fəlsəfə doktoru  
**Vəfa Cəlal qızı Qurbanova**

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Azərbaycan Tibb Universitetinin nəzdində fəaliyyət göstərən ED 2.06 Disserasiya şurası


Dissertasiya şurasının sədri:

  
tibb elmləri doktoru, professor  
**Elçin Kamil oğlu Ağayev**

Dissertasiya şurasının elmi katibi:

  
tibb elmləri doktoru, professor  
**Eldar Allahverdi oğlu Əliyev**

Elmi seminarın sədri:

  
tibb elmləri doktoru, professor  
**Səadət Həsən qızı Sultanova**



<b>İMZANI TƏSDİQ EDİRƏM</b>	
Azerbaycan Tibb Universitetinin ELMI KATIBI	
Tibb üzrə fəlsəfə doktoru, dosent Rəşad Şəmsəddin oğlu Talışinskiy	
 "28.04.2025 il"	

## İŞİN ÜMÜMİ XARAKTERİSTİKASI

**Mövzunun aktuallığı.** Müasir tibbdə dölün hemolitik xəstəliyi (DHX) diaqnozunun qoyulması və onun müalicəsinin düzgün aparılması aktual məsələlərdən biri olaraq qalmaqdadır. Çağdaş elmi-tibbi araşdırımlar göstərir ki, döldə hemolitik xəstəliklərin rast gəlmə tezliyi 3-6%-ə bərabərdir. Bu isə yenidoğulmuşlar arasında perinatal ölüm tezliyinin yüksəlməsinə səbəb olur<sup>1</sup>. Məlum olduğu kimi, ana orqanizmi ilə döl arasında ən mürəkkəb immunoloji bağıntılar hamiləliyin ilk həftələrində formalaşır.

Ana və döl arasındaki rezus uyğunsuzluğu xəstəliyinin patogenezində plasentar baryerdən fetal eritrositlərin ana qan dövranına keçməsi əsas rol oynayır. Rezus mənfi anada rezus müsbət fetal eritrositlərə qarşı anticisimlər əmələ gəlir, bu da antigen anticisim reaksiyası ilə dölün hemolitik xəstəliyinin əsasını təşkil edir.

Rezus immunizasiyasının meydana gəlməsinə təsir edən əsas amillər: yüksək ehtimalla rezus müsbət qanın köçürülməsi, özbaşına düşük, süni, medikamentoz abort, uşaqlıqdan kənar hamiləlikdir<sup>2</sup>.

Adətən rezus anticisimlərinin titrinin 1:4-dən 1:16-ya qədər olması yenidoğulmuşlarda hemolitik xəstəliyin olmadığını göstərir. Ən pis halda onun yalnız yüngül forması ola bilər. Rezus anticisimlərin titri 1:16-dan 1:4098 qədər olduqda döllər hemolitik xəstəliyin orta-ağır və ağır formalarında doğulurlar. Bu zaman yenidoğulmuşlarda prenatal xəstələnmə ehtimalı yüksək olur və adətən ölümlərin sayı artır<sup>3</sup>.

<sup>1</sup> Лялькова, И.А., Галиаскарова, А.А., Байтанатова, Г.Р. Прогностическое значение допплерометрии мозгового кровотока в диагностике гемолитической болезни плода // –Москва: Журнал Актуальные вопросы акушерства гинекологии и перинатологии, – 2013. – с. 88-90.

<sup>2</sup> Transfusion of least-incompatible blood with intravenous immunoglobulin plus steroids cover in two patients with rare antibody / N.Win, M.Needs, N.Thornton [et al.] // Transfusion, – 2018. №7(58), – pp. 1626-1630.

<sup>3</sup> Абдрахманова, Л.Р., Токтарова, О.А., Ситарская, М.В. Анализ результатов допплерометрического исследования кровотока в средней мозговой артерии у плода при резус-иммунизации // – Казань: Журнал «Практическая медицина», –2015. № (4) 89, –с. 7-9.

Dölün və yenidoğulmuşun hemolitik xəstəliyin orta- ağır dərəcəsində anticosimlərin titrinin monoton tipli, ağır formalarında isə yüksələn və sıçrayan tipli dəyişməsi qeyd edilir<sup>4</sup>.

Dölün anabətnində hemolitik xəstəlik keçirməsi ilk növbədə xroniki hipoksiya ilə özünü biruzə verir. Hipoksiyanın ağırlıq dərəcəsi hemolitik xəstəliyin ağırlıq dərəcəsinin təzahürüdür<sup>5</sup>.

Bu qadınlarda hamiləliyin 28-ci həftəsinə qədər ayda 1 dəfə, 28-ci həftəsindən sonra ayda iki dəfə ana qanında anticosimlərin təyini məsləhətdir<sup>6</sup>.

Ananın izoseroloji uyqunsuzluğunun əlamətləri döldə anemiya, hipoksiya və hiperbilirubinemiya ilə özünü biruzə verir. Müəyyən edilmişdir ki, ana qanında anticosimlərin təyini yüksək diaqnostik həssaslığı əks etdirmir. Ananın qanında anticosimlərin olmasına baxmayaraq növbəti hamiləlikdə dölün qanı rezus mənfi olduqda DHX inkişaf etmir<sup>7</sup>.

Aparılan elmi tədqiqatlara əsasən təyin edilmişdir ki, az titrdə (1:2-dən – 1:16-dək) yenidoğulmuşlar sağlam və ya yüngül dərəcəli hemolitik xəstəlik ilə doğulur. Anticosimlərin yüksək titrində isə (1:32 – 1:2048 – 1:4096) ağır formalı DHX təyin edilir. Eyni zamanda müəlliflər qeyd edirlər ki, DHX-nin ağır formaları anticosimlərin aşağı titrində də qeyd olunur, bu da plasentanın baryer funksiyasından asılıdır.

Müasir perinatal diaqnostikada DHX təyin etmək üçün Dopplerqrafiya üsulu ilə dölün orta beyin arteriyasında qan dövranı-

<sup>4</sup> Гемолитическая болезнь плода у беременных с резус-сенсибилизацией. Диагностика, лечение, профилактика / Г.М. Савельева, М.А. Курцер, О.Б. Панина [и др.]: [Электронный ресурс]/Министерство Здравоохранения Российской Федерации, –18 мая, 2017. URL: <https://docs.cntd.ru/document/902328227>

<sup>5</sup> Hemolytic disease of the fetus and newborn due to Rh(D) incompatibility: a preventive disease that still produces significant morbidity and mortality in children / V.Pegoraro, D.Urbinati, G.H.A. Visser [et al.]: [Electron resource]

/PLoS One, –2020. №7(15), URL: <https://pubmed.ncbi.nlm.nih.gov/32687543/>

<sup>6</sup> Жабборов У.У., Расуль-Заде Ю.Г. Новый взгляд на проблему резус-иммунизации в Республике Узбекистан // Ж. Медицинские новости, – 2020, №4, – с. 83-86.

<sup>7</sup> Li, S. Fang, Q. Hyporegenerative anemia in anti-M-associated hemolytic disease of the fetus // Transfusion, – 2021. Vol. 61, №6, –pp.1908-1915.

nın maksimal sistolik sürəti (OBA-MSS) təyin olunur. Müəyyən edilmişdir ki, bu göstəricilər ilə dölün hemoglobin konsentrasiyasında yüksək korrelyasiya görünür. OBA-MSS-nin artması döldə hiperdinamik tipli qan dövranının artmasını əks etdirir. Bu göstəricinin 1.5 MoM-dan yuxarı artması döldə ağır anemiyaya dəlalət edir.

Dölün hemolitik xəstəliyinin ağır formalarında dölə bətdaxili qan köçürülmələri aparılır. Dölə bətdaxili qanköçürmələrinin göstəricilərinə ultrasəs müayinəsinin nəticələri və kordosentez vasitəsi ilə Hb və Hct təyini aiddir. Ədəbiyyat məlumatlarına görə dölə bətdaxili qanköçürmə 50% tezliklə 1 dəfə, 15% tezliklə 2 dəfə, 35% tezliklə 3 və daha çox saylarda aparılır.

Müəlliflərə görə, dölün bətdaxili hemotransfuziyası transplasental gəbək ciyəsinə girişi fəsadsız 93%, fəsadlı – 7%, transamniotik gəbək ciyəsinə plasental girişi fəsadsız – 75%, fəsadlı – 25%, sərbəst ilgəkdən girişi fəsadsız – 77%, fəsadlı – 23%, intrahepatik giriş fəsadsız – 92%, fəsadlı – 8% olmuşdur.

Bətdaxili hemotransfuziya aparılan döllərdə və yenidoğulmuşlarda müxtəlif fəsadların baş verməsi ehtimalı yüksəkdir: damarların punksiya yerindən qanaxma, döldə bradikardiyadan inkişafi, normal yerləşmiş ciftin vaxtından əvvəl ayrılmazı, düşük, doğuşun vaxtından əvvəl olması, infeksion xəstəliklərin inkişafı təyin edilmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycanda hamilələrin rezus faktora görə izosensibilizasiyasına aid elmi tədqiqatlar yoxdur və bu günə qədər dölə bətdaxili hemotransfuziyaya aid elmi tədqiqatlar aparılmışdır. Problemin aktuallığını nəzərə alaraq hazırkı tədqiqatın məqsədi təyin edilmişdir.

**Tədqiqatın obyekti və predmeti.** Tədqiqatın obyektiini Bakı şəh., 2015-2021 illər ərzində Azərbaycan Tibb Universitetinin I və II Mamalıq və Ginekologiya kafedrallarında və Tədris Cərrahiyə Klinikasında 77 rezus (-) mənfi olan hamilələr müayinə edilmişdir. Hamilələrin orta yaşı  $30,53 \pm 0,61$  yaş olmuşdur və 18-43 arasında tərəddüt etmişdir.

**Tədqiqatın məqsədi** rezus izoimmunizasiya olan hamilələrdə müasir diaqnostika üsullarının informativliyini və dölün hemolitik xəstəliyinin ağır formalarında bətdaxili qanköçürmənin effektliyini öyrənməkdir.

## **Tədqiqatın vəzifələri:**

Rezus mənfi izosensibilizasiya olmayan qadınlarda hamiləliyin gedışatı, doğuşun nəticələri, dölün və yenidoğulmuşun vəziyyətinin öyrənilməsi;

Rezus izosensibilizasiyanın risk amilləri və rastgəlmə tezliyinin təyini; rezus izosensibilizasiyası olan qadınlarda hamiləliyin gedışat xüsusiyyətlərinin öyrənilməsi;

Rezus izosensibilizasiyası olan qadınlarda dölün hemolitik xəstəliyinin diaqnostikasında qeyri-invaziv metodların (ultrasəs müayinəsinin və Doppleroqrafiyanın) diaqnostik informativliyinin qiymətləndirilməsi;

Dölün hemolitik xəstəliyinin ağır formalarında bətndaxili qanköçürmənin göstərişlərinin, aparılma texnikasının, müalicənin effektivliyinin, dölə və anaya təsirinin öyrənilməsi;

Dölə bətndaxili hemotransfuziyadan sonra laborator və funksional göstəricilərinin qiymətləndirilməsi dölə bətndaxili hemotransfuziyadan sonra doğulan yenidoğulmuşların erkən neonatal dövrünün gedışat xüsusiyyətlərinin, perinatal göstəricilərə təsirinin öyrənilməsi.

## **Müdafiəyə çıxarılan əsas müddəalar:**

Rezus izosensibilizasiyanın risk amillərinə əvvəlki doğuşlardan, pozulmuş hamiləliklərdən (inqisafdan qalmış, spontan və süni abort) sonra anti-D immunoprofilaktikasının aparılmaması, mamalıq anamnezində dölün antenatal ölümü (DAÖ), hamiləlik müddəində vaginal qanaxmanın olması, süni abortların və spontan düşüklərin olması, ananın rezus mənsubiyətinin düzgün təyin edilməməsi aiddir.

Rezus mənfi qadınlarda anti-D immuno- profilaktikasının aparılması gələcək hamiləliyin gedışatına, anaya, dölə və yenidoğulmuşa, dölün hemolitik xəstəliyinin effektiv profilaktikasıdır.

Rezus izosensibilizasiyası olan qadınlarda hamiləliyin III trimestrində 100% dölün hemolitik xəstəliyi qeyd edilmişdir. Qeyri-invaziv metodlarla dölün hemolitik xəstəliyi II trimestrdə həstasiyanın  $25,1 \pm 1,3$  həftəsində, III trimestrdə isə  $30,0 \pm 1,2$  həftəsində aşkar olunmuşdur.

Dölün hemolitik xəstəliyinin exoqrafik kriteriyalarına ciftin qalınlığının patoloji artması, döl dalağının və qaraciyərinin

uzunluğunun böyüməsi, dölün ürəyinin dairəsinin döş qəfəsinin dairəsinə nisbətinin artması, döldə ödemin, assitin, dölün başının dərisinin ikili konturunun olması, göbək ciyəsinin ödemi və venaların dilatasiyası aiddir. Doppleroqrafik müayinəyə görə orta beyin arteriyasında qan dövranının maksimal sistolik sürətinin II trimestrdə  $71,63 \pm 3,59$  sm/s, III trimestrdə  $80,2 \pm 2,15$  sm/s ( $>1,5$  MoM) olması dölün hemolitik xəstəliyinə dəlalət etmişdir.

Dölün hemolitik xəstəliyinin qeyri-invaziv üsullarla kriteriyalarının olması amniosentez və kordosentezin aparılmasına göstərişdir. Amniosentez vasitəsilə genetik və mikrobioloji müayinənin aparılması vacibdir.

Kordosentez vasitəsi ilə dölün hemoqlobinin, hemotokritin, trombositlərin azalması bətnadxili hemotransfuziyaya göstərişdir. Dölün hemolitik xəstəliyi olan qadınlarda bətnadxili hemotransfuziyanın aparılması yüksək effektivlidir, perinatal xəstələnmə və ölüm göstəricilərini nəzərə çarpacaq dərəcədə azaltmışdır.

**Tədqiqatın elmi yeniliyi:** Aparılan tədqiqat nəticəsində resus izosensibilizasiyası olmayan qadınlarda və anti-D immunoprofilaktikası olan hamilələrdə hamiləliyin gedışatı, doğuşun anaya və yenidogulmuşa təsiri öyrənilmişdir. Rezus izosensibilizasiyanın risk amilləri və onun tezliyi aşkarlanmışdır.

Qeyri invaziv metodlarla hamiləliyin dinamikasında dölün hemolitik xəstəliyinin exoqrafik və Doppleroqrafik kriteriyaları təyin edilmişdir.

Invaziv prenatal diaqnostika üsulları ilə dölün hemolitik xəstəliyinin ağırlıq dərəcəsi, dölyanı mayenin genetik və mikrobioloji müayinələri aparılmışdır. İlk dəfə olaraq Azərbaycan Respublikası şəraitində dölün hemolitik xəstəliyinin ağır formalarında bətnadxili hemotransfuziyanın texnikası, aparılma üsulları və effektivliyi öyrənilmişdir. Aparılan tədqiqat nəticəsində aşkar olunmuşdur ki, dölün hemolitik xəstəliyi olan hamilələrdə 100% olan perinatal ölüm göstəriciləri bətnadxili hemotransfuziyalardan sonra 23,1%-ə qədər azalmışdır.

**Tədqiqatın nəzəri və praktiki əhəmiyyəti:** Aparılan tədqiqat nəticəsində rezus mənfi qadınlarda hamiləliyin gedışatından asılı olmayaraq anti-D immunoprofilaktikasının aparılması vacibdir. Rezus mənfi qadınlarda hamiləliyin dinamikasında  $28,7 \pm 0,9$

həftəsində anti-D immunoprofilaktikasının aparılması mütləqdir.

Rezus mənfi qadınlarda rezus izosensibilizasiya amilləri kimi təkrar doğuşlar, anamnezində təkrarlayan, başaçatmayan hamiləlik-lər, DAÖ-dən sonra anti-D immunoqlobulin ilə immunoprofilaktikasının aparılmaması, hamiləlik müddətində müxtəlif səbəblərdən vaginal qanaxmanın olması, anamnezində süni və spontan abortların olması və ananın rezus mənsubiyyətin düzgün təyin edilməməsi müəyyən edilmişdir.

Erkən zəhlilik dövründə yenidoğulmuş rezus müsbət olduqda 72 saat müddətində anti-D immunoqlobulin ilə profilaktikasının aparılması vacibdir. Rezus mənfi qadınların hamiləliyin dinamikasında ultrasəs və Doppleroqrafiya qeyri-invaziv üsul kimi dölün hemolitik xəstəliyinin diaqnostikasına imkan verir. Aparılan tədqiqatda amniosentezin və kordosentezin göstərişləri, aparılma texnikası, bətnadxili hemotransfuziyanın effektivliyi təyin edilmişdir. Tədqiqat nəticəsində dölün hemolitik xəstəliyində bətnadxili hemotransfuziyanın aparılması yüksək effektiv bir müalicə hesab edilmiş və perinatal göstəricilərə nəzərə çərpacaq dərəcədə təsir etmişdir.

### **Tədqiqat işinin aprobasiyası və tətbiqi.**

Tədqiqat işinin nəticələri aşağıdakı elmi konfranslarda məruzə və dərc edilmişdir:

1. Karabakh III international congress of applied sciences “Year of Shusha-2022”, June 7-10, Karabakh, Azerbaijan.
2. Современная медицина: новые подходы и актуальные исследования, Москва, 23.08.2022
3. “Pediatriyanın aktual problemləri” XII beynəlxalq Elmi-Praktiki Konqres Tezis Toplusu, 11-13 oktyabr, 2022, Bakı.
4. Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Təbabətin Aktual Problemləri” Beynəlxalq elmi-praktiki konqres, 3-6 may, Bakı.
5. Azərbaycan xalqının Ümummilli lideri HEYDƏR ƏLİYEVİN anadan olmasının 100 illiyinə həsr olunan rezident və magistrantların 11-ci ELMİ TƏCRÜBİ KONFRANSI, ATUREK-11, konfrans materialları, Bakı – 2023.
6. TİBB ELMLƏRİ DOKTORU, ƏMƏKDAR ELM

**XADİMİ, ŞÖHRƏT ORDENLİ PROFESSOR BƏYBALA  
XUDKAR OĞLU ABBASOVUN 100 İLLİK  
YUBİLEYİNƏ HƏSR OLUNMUŞ ELMİ-PRAKTİK  
KONFRANSIN MATERİALLARI, Bakı-2023.**

Tədqiqat işinə dair elmi nəticələr Azərbaycan Tibb Universitetinin (ATU) "I Mamalıq və ginekologiya kafedrası"nın 04 fevral 2022-ci il tarixində (Protokol №3), kafedralararası 05 iyul 2023-cü il tarixində (Protokol №3) və 14 İyun 2024-cü ildə ATU-nun nəzdindəki ED 2.06 Dissertasiya şurasının elmi seminarında (Protokol №12) keçirilən iclaslarında məruzə edilmiş və əldə olunan elmi nəticələr müzakirəyə çıxarılmışdır.

Tədqiqat işinin mövzusuna dair iddiaçı tərəfindən müxtəlif nüfuzlu elmi nəşrlərdə 7 məqalə nəşr etdirilmişdir ki, onlardan da 3-ü xarici ölkələrin jurnallarıdır. Bununla yanaşı, beynəlxalq və respublika elmi konfranslarında məruzələr edilmiş, 7 tezis və məruzə konfrans materialı olaraq dərc olunmuşdur.

**Dissertasiya işinin yerinə yetirildiyi təşkilat.** Dissertasiya işi ATU-nun Tədris-Cərrahiyə Klinikasında yerləşən I və II mamalıq-ginekologiya kafedralarında yerinə yetirilmişdir.

**Dissertasiyanın strukturu və həcmi.** Giriş, üç fəsil, nəticə hissələrindən ibarətdir. Dissertasiyada 36 cədvəl, 6 qrafik və 6 şəkil təqdim edilmişdir. Dissertasiyanın həcmi 175 min 651 simvoldan, o cümlədən giriş – 15013, I fəsil – 52712, II fəsil – 12687, III fəsil – 34998, nəticə hissəsi 60273 işarədən ibarətdir.

## **TƏDQİQATIN MATERIAL VƏ METODLARI**

Tədqiqatın məqsədinə uyğun olaraq 77 rezus (-) mənfi olan hamilələr müayinə edilmişdir. Hamilələrin orta yaşı  $30,53 \pm 0,61$  olmuş və 18-43 arasında tərəddüt etmişdir.

Aparılan tədqiqatda rezus mənfi hamilələrdə, hamiləliyin dinamikasında dölün, dölyanı mayenin, ciftin ultrasəs müayinəsi, ana-döl qan dövranının qiymətləndirilməsi üçün dölün göbək ciyəsi arteriyasının Doppleroqrafik müayinəsi və orta beyin arteriyasında qan cərəyanının maksimal sistolik sürətinin Doppleroqrafik ölçülməsi aparılmışdır. Hamilədə anticisimlərin titrini təyin etmək üçün qeyri-düz Coombs sınağı aparılmışdır. Hamiləlik müddətində

ultrasəs və Doppleroqrafik müayinələrin nəticələrinə görə dölün bəndaxili ağır anemiyasında invaziv müayinə metodlarından amniosentez və kordosentez aparılmışdır. Eyni zamanda amniosentez zamanı alınmış dölyanı mayenin mikrobioloji və genetik tədqiqatları aparılmışdır.

### **Ultrasəs müayinəsi**

Hamiləliyin dinamikasında 7-8 həftədən başlayaraq rezus mənfi olan hamilələrdə 38-ci həftəyə qədər embrionun, dölün vəziyyəti, dölün fetometriyası, o cümlədən başın biparietal ölçüsü, qarın çevrəsi, bud sümüyünün uzunluğu, dölyanı mayenin miqdarı və ciftin qalılığının ölçülülməsi aparılmışdır.

Ana – cift və döl – cift qan dövranının qiymətləndirilməsi üçün dölün göbək ciyəsinin qan axınının və orta beyin arteriyasında qan cərəyanının maksimal sistolik sürətinin ölçüləri təyin edilmişdir.

### **İnvaziv diaqnostika üsulları.**

Amniosentez üsulu ilə aseptik şəraitdə ultrasəs müşahidəsi altında qarın ön divarından uşaqlıq boşluğununa 20G spinal iynə ilə girilərək tədqiqat üçün amniotik mayedən nümunə götürülmüşdür. Bu prosedura adətən həstəsiyanın 15-ci həftəsindən etibarən aparılmışdır. Götürülən amniotik mayedən mikrobioloji və genetik tədqiqatlar aparılmışdır.

### **Dölyanı mayenin mikrobioloji tədqiqatı.**

Dölyanı mayedən polimeraz zəncirvari reaksiya üsulu ilə (PZR) sitomeqalovirus (CMV), parvovirus (P19) və toxoplasma infeksiyaları təyin edilmişdir.

### **Dölyanı mayenin genetik tədqiqatı.**

Tədqiqat nəticəsində dölyanı mayedən dölün kariotipi təyin edilmişdir və xromosom abberasiyaları inkar edilmişdir.

### **Kordosentez.**

Kordosentez – invaziv metod ilə aseptik şəraitdə ultrasəs müşahidəsi altında 22 G spinal iynə ilə dölün göbək ciyəsinin venasına girilərək 2 ml döl qanı götürülmüşdür. Kordosentez adətən 18-ci həftədən etibarən aparılmışdır. Dölün hemolitik xəstəliyinin diaqnostikası üçün kordosentez hamiləliyin 20 və sonrakı həftələrdə aparılmışdır. Götürülən qanda dölün hemoglobini (Hb), hematokriti (Hct), trombositləri (Plt) təyin edilmişdir və ehtiyac olduqda hematransfuziyadan sonra təkrar qan alınmışdır.

## ŞƏXSİ TƏDQİQATIN NƏTİCƏLƏRİ

Rezus mənfi izosensibilizasiya olmayan qadınlarda hamiləliyin gedisi, doğuşun nəticələri, dölün və yenidoğulmuşun vəziyyəti.

Aparılan tədqiqata 77 rezus mənfi (Rh-) hamilə qadın daxil edilmişdir, onlardan 64-ü (83,1%) izosensibilizasiyası olmayan qadınlar olmuşdur, bunların klinik, laborator, funksional əlamətləri öyrənilmişdir. 13 (16,9%) hamilədə isə orta və ağır rezus izosensibilizasiya izlənmişdir.

İzosensibilizasiya olmayan hamilələrin (n=64) orta yaşı  $30,55 \pm 7,0$  (18-43) olmuşdur. 64 rezus mənfi izosensibilizasiya olmayan hamilələrin somatik və mamalıq anamnezi öyrənilmişdir. Təyin edilmişdir ki, 64 hamilənin 24 (37,5%) ilk doğan, 40 (62,5%) təkrar doğan qadın olmuşdur.

Mamalıq anamnezi öyrənilirkən rezus mənfi olan təkrar doğan qadınların 40-da (62,5%) hamiləliklərin sayı orta hesabla  $2,34 \pm 0,6$  (1-5) olmuşdur.

40 rezus mənfi izosensibilizasiya olmayan təkrar doğan qadınların anamnezində 55,4%-də doğuş, 25,7%-də inkişafdan qalmış hamiləlik, 9,5%-də süni abort, 6,8%-də spontan düşük və 2,7%-də ektopik hamiləlik olmuşdur.

Rezus izosensibilizasiyası olmayan qadınların hamiləliyinin gedisatında:

I trimestrdə 27,3% tezliklə anemiya, 21,2%-də erkən toksikoz, 17,4%-də simptomsuz bakteriuriya, 14,4%-də düşük təhlükəsi təyin edilmişdir;

II trimestrdə 28,6% anemiya, 21,4% simptomsuz bakteriuriya, 15,7% düşük təhlükəsi, 12,9% xroniki piyelonefritin kəskinləşməsi, 10% yüksək preeklampsiya fəsadları izləmişdir;

III trimestrdə 22,6% uşaqlıq çapığının cırılma təhlükəsi, 18,5% vaxtından qabaq doğuş təhlükəsi, 16,9% tezliklə kəskin respirator virus infeksiyası təyin edilmişdir.

Hamiləliyin  $28,7 \pm 0,09$  həftəsində anti-D immunoqlobulinlə immunizasiya aparılmışdır. Rezus izosensibilizasiyası olmayan qadınlarda qeyşəriyyə kəsiyinin rastgəlmə tezliyi 73,4%, təbii yolla doğuşun 26,52% olmuşdur. Vaxtından qabaq doğuşların tezliyi (təbii yolla və qeyşəriyyə kəsiyi ilə) 15,62% olmuşdur.

Qeyşəriyyə kəsiyinə (73,4%) göstərişlərdən 49,1%-də uşaqlıqda çapılıq, 14% – dölnün xroniki hipoksiyası fonunda kəskin hipoksiyası, 10,5%-də xarici genital orqanların venalarının varikoz genişlənməsi, 8,8%-də dölnün çanaq gəlişi, 7%-də ekstrakorporal mayaalanma qeyd olunmuşdur. Yenidögülmüşlərdən 75% kafı, 18,8% orta-ağır, 6,3% ağır vəziyyətdə doğulmuşdur. Yenidögülmüşlərin 62,3%-də erkən neonatal dövrün fəsadsız, 37,7%-də dölnün xroniki hipoksiyadan sonrakı vəziyyət (10,4%), respirator distress sindrom (14,3%), morfofonksional yetişməzlilik (5,2%), beyin qan dövranının I və II dərəcəli pozulması (5,2%) və bətnədaxili infeksiyalışmanın əlamətləri (2,6%) təyin edilmişdir.

Aparılan tədqiqat nəticəsinə görə hamiləlik müddətində RH-qadınlarda anti-D immunoqlobulin ilə immunizasiyanın aparılması rezus konfliktin effektiv profilaktikasıdır.

#### **Rezus izosensibilizasiyanın risk amillərinin rastgelmə tezliyi**

Aparılan tədqiqatda RH- olan 77 nəfər qadından 13 nəfərində (16,9%) rezus izosensibilizasiya aşkar edilmişdir. Onların orta yaş göstəriciləri  $30,3 \pm 4,16$  olmuş və əsasən 25-41 aralığında dəyişmişdir. Mamalıq anamnezini öyrənərkən müəyyənləşdirilmişdir ki, cinsi əlaqə  $23,26 \pm 2,5$  (17-28) yaşda baş tutmuşdur. Hamiləliyin sayı  $4,0 \pm 2,2$  (1-10), doğuşların sayı  $2,2 \pm 0,9$  (1-4), abortların sayı  $2,0 \pm 1,7$  (1-5), evdə olan uşaqların sayı orta hesabla  $1,1 \pm 0,3$  (1-2) olmuşdur.

Tədqiqatda rezus izosensibilizasiyası olan hamilələrdə risk amilləri və onların müşahidə edilmə tezliyi də təhlil olunmuşdur.

Aparılan tədqiqat nəticəsində müəyyən edilmişdir ki, 13 izosensibilizasiyası olan hamilələrdən 12 nəfərində (92,3%) keçmiş doğuşlardan sonra, 11 nəfərində (84,6%) pozulmuş hamiləlikdən sonra anti-D immunoprofilaktika aparılmamışdır; 7 hamilədə (53,8%) mamalıq anamnezində dölnün antenatal ölümü, 6 hamilədə (46,2%) keçmiş hamiləlik müddətində ciftin hissəvi ayrılması, 6 hamilədə (46,2%) keçmiş hamiləliyin I trimestrində qanaxma olmuşdur, 4 hamilədə (30,8%) anamnezdə süni abortlar, 2 hamilədə (15,4%) spontan düşük olmuşdur və 2 hamilədə (15,4%) isə rezus mənsubiyəti yanlış təyin edilmişdir.

## **Rezus izosensibilizasiya olan qadınlarda hamiləliyin gedisat xüsusiyətləri**

Aparılan tədqiqatda 77 rezus mənfi qadınların 13-də (16,9%) hamiləlik müddətində izosensibilizasiya qeyd edilmişdir. Hazırkı hamiləliyin gedisatı öyrənilmişdir və fəsadların rastgəlmə tezliyi təyin olunmuşdur.

RH izosensibilizasiyası olan hamilələrdə sinir sisteminin gərginliyi təhlükəsi çox böyükür və təqribən 23,8% təşkil edir. Anemiyanın müşahidə edilmə ehtimalı isə 19% təşkil edir. Bundan əlavə, 16,7% simptomsuz bakteriuriya, 14,3% tezlikdə düşük təhlükəsi, 11,9% erkən toksikoz təyin olunmuşdur. RH izosensibilizasiyası olan hamilələrdə I trimestrdə - 7,1% tezlikdə qeyri-düz Coombs testinin müsbət olması aşkar olunmuşdur.

Trimestrdə aparılan tədqiqatlar zamanı 13 izosensibilizasiyası olan hamilələrdən 10-da sinir sisteminin gərginliyi qeydə alınmışdır ki, bu da tədqiqata cəlb edilən pasientlərin 76,9%-ni təşkil edir. Hamilələrin 61,5%-də, başqa sözlə desək, 8 nəfərində anemiya aşkar edilmişdir. Simptomsuz bakteriuriya - 7 nəfər hamilə qadında müşahidə edilmişdir ki, bu da pasientlərin 53,8%-ni təşkil etmişdir. Eyni zamanda hamilələrdən 6-da (46,2%) düşük təhlükəsi, 5- də (38,5%) erkən toksikoz, 3-də (23,1%) kəskin respirator virus infeksiyası, 3-də (23,1%) isə qeyri-düz Coombs testin müsbət olması müəyyən edilmişdir.

Ttrimestrə fəsadların rastgəlmə tezliyi təyin edilmişdir və 13 izosensibilizasiyası olan hamilələrin 10 nəfərində (76,9%) DHX-nin əlamətləri müəyyənləşdirilmişdir. 5 nəfərdə, yəni tədqiqata cəlb edilənlərin 38,5%-də qanazlığı, 4 nəfərdə, yəni tədqiqata cəlb edilənlərin 30,8%-də simptomsuz bakteriuriyanın laborator əlamətləri müəyyənləşdirilmişdir.

DHX-nin əlamətlərini təhlil edərkən müəyyən edilmişdir ki, ultrasəs və Doppleroqrafiya əlamətləri orta hesabla hamiləliyin  $25,1 \pm 1,3$  (23-27) həftəsində aşkar edilmişdir. DHX-nin II trimestrdə ultrasəs və Doppleroqrafik əlamətlərinin rastgəlmə tezliyi cədvəl 1-də verilmişdir.

**Cədvəl 1.****DHX-nin həstasiyanın II trimestrində ultrasəs və Doppleroqrafik əlamətlərinin rastgəlmə tezliyi**

<b>DHX-nin əlamətləri</b>	<b>Müt.</b>	<b>%</b>
<b>USM-ə görə</b>		
Perikardial mayenin artması	10	100
Hepatosplenomeqaliya	10	100
Kardiomeqaliya və bütün ürək boşluqlarının dilatasiyası	10	100
Polihidramnion	10	100
Plasentomeqaliya	10	100
Ödem	8	80
Assit	7	70
<b>Doppleroqrafiyaya görə</b>		
Orta beyin arteriyasında qan cərəyanının maksimal sistolik sürəti, $>1,5$ MoM olması	10	100

Cədvəldən göründüyü kimi, 13 izosensibilizasiya olan qadınların 10-da (76,9%) II trimestrdə DHX-nin əlamətləri təyin edilmişdir. Bu, hamilələrdə ultrasəs müayinəsinə görə perikardial mayenin artması (100%), hepatosplenomeqaliya (100%), kardiomeqaliya və bütün boşluqların dilatasiyası (100%), polihidramnion (100%), plasentomeqaliya (100%), ödem (80%), assit (70%) ilə özünü biruzə vermişdir.

Doppleroqrafiya müayinəsinə görə 10 döldün hamisində (100%) orta beyin arteriyasında qan cərəyanının maksimal sistolik sürətinin ölçüləri 1,5 MoM-dan çox olmuşdur.

Izosensibilizasiyası olan hamilələrdə III trimestrdə DHX, qan azlığı, DAÖ, vaxtından əvvəl doğuş təhlükəsi, yüngül preeklampsiya daha tez-tez müşahidə olunmuşdur. DHX-nin klinik əlamətləri  $30,3 \pm 1,2$  (29-32) həftədə özünü göstərmişdir.

Qeyd etmək lazımdır ki, RH izosensibilizasiyası olan 13 qadının hamisində DHX, 4 nəfərində anemiya, 3-də DAÖ, 2-də

vaxtından qabaq doğuş təhlükəsi, 2-də yüngül preeklampsiya aşkar edilmişdir.

Beləliklə, RH izosensibilizasiya olan hamilələrin:

- həstasiyanın I trimestrində 76,9%-də sinir sisteminin gərginliyi, 61,5%-də anemiya, 23,3%-də simptomsuz bakteriuriya, 46,2%-də düşük təhlükəsi, 38,5%-də erkən toksikoz, 23,1%-də KRVİ, 23,1%-də qeyri-düz Coombs testin müsbət olması;
- həstasiyanın II trimestrində 76,9% DHX, 38,5% anemiya, 30,8% simptomsuz bakteriuriya;
- həstasiyanın III trimestrində bütün xəstələrdə (100%) DHX-nin klinik-laborator əlamətləri, 30,8% anemiya, 23% DAÖ, 15,4% vaxtından qabaq doğuş təhlükəsi və 15,4% yüngül preeklampsiya aşkar olunmuşdur.

DHX-nin kliniki-laborator əlamətləri həstasiyanın II trimestrində orta hesabla  $25,1 \pm 1,3$  (23-27), III trimestrində isə  $30,3 \pm 1,2$  (29-32) həftəsində aşkar olunmuşdur.

Dölün hemolitik xəstəliyi olan hamilələrdə ultrasəs müayinələrin nəticələri

Rezus izosensibilizasiya və DHX-i olan hamilələrin exoqrafik göstəriciləri hamiləliyi fəsadsız keçən qadınların exoqrafik göstəriciləri ilə müqayisə edilmişdir.

DHX-nin exoqrafik göstəricilərini təhlil edərkən müəyyən edilmişdir ki, hamiləliyin II trimestrində ciftin qalınlığının ( $40,9 \pm 1,87$  mm), dölün qaraciyərinin uzunluğunun ( $34,1 \pm 0,9$  mm), dalağın uzunluğunun ( $35,7 \pm 0,21$  mm), dölün ürəyinin dairəsinin döş qəfəsinin dairəsinə nisbətinin ( $0,58 \pm 0,03$ ), amniotik maye indeksinin ( $25,1 \pm 0,03$  sm) exoqrafik göstəricilərinin statistik dürüst dərəcədə artması ilə xəstəlik özünü biruzə vermişdir ( $P < 0,05$ ). Eyni zamanda döldə ödemin, assitin, dölün başının dərisinin ikili konturu-nun, göbək ciyəsinin ödemi və venalarının dilatasiyası ilə qabarılq dərəcədə vizualizasiyası təyin edilmişdir.

Hamiləliyin III trimestrində DHX olan hamilələrdə ciftin qalınlığının ( $44,3 \pm 0,11$  mm), dölün qaraciyərinin uzunluğunun ( $55,4 \pm 0,16$  mm), dalağın uzunluğunun ( $41,2 \pm 0,9$  mm), amniotik indeksinin ( $17,1 \pm 0,21$  sm) statistik dürüst dərəcədə artması müşahidə edilmişdir ( $P < 0,05$ ).

Aparılan patogenetik müalicə fonunda (dölə bətdaxili hemotransfuziya) döldə perikardial mayenin və göbek ciyəsinin ödeminin azalması, dölün ödemi, assiti, başın dərisinin ikili konturlarının olmaması qeyd olunmuşdur.

### Dölün hemolitik xəstəliyi olan hamilələrdə Doppleroqrafiya müayinəsinin nəticələri

Hamiləliyin dinamikasında dölün göbek ciyəsində rezistentlik indeksi (Rİ), pulsasion indeksi (Pİ) və qan cərəyanının orta sürətinin (V) nəticələri cədvəl 2-də təqdim edilmişdir. Eyni zamanda dölün OBA-MSS ölçüləri təyin edilmişdir.

**Cədvəl 2.**

### Rezus izoimmunizasiya olan qadılarda hamiləliyin dinamikasında Doppleroqrafik göstəricilərin nəticələri

Doppleroqrafik göstəricilər	Hamiləliyin dinamikası	
	II trimestr	III trimestr
Rİ	0,64±0,03 (0,63-0,65)	0,60±0,04 (0,59-0,62)
Pİ	1,09±0,02 (1,08-1,1)	1,0±0,04 (0,9-1,1)
V	26,2±0,06 (25,3-27,0)	29,8±0,1 (28,7-30,0)
OBA-MSS, sm/s (>1,5 MoM)	71,63±3,59 (48,36-85)	80,2±2,15 (71,3-97)

Cədveldən göründüyü kimi, rezus izosensibilizasiya olan qadılarda hamiləliyin dinamikasında göbek ciyəsində Rİ, Pİ və V göstəriciləri fizioloji parametrlərindən fərqlənməmişdir, eyni zamanda OBA-MSS-in göstəriciləri nəzərə çarpacaq dərəcədə artmış və 1,5 MoM-dan yuxarı olmuşdur.

Dölün hemolitik xəstəliyinin invaziv diaqnostika üsullarının nəticələri

Aparılan tədqiqatda DHX-nin diaqnostikasında invaziv metodlar dan istifadə edilmişdir. Bütün rezus izosensibilizasiyalı hamilələrə (n=13) invaziv prenatal diaqnostika metodlarından amniosentez və kordosentez tətbiq olunmuşdur.

## **Amniosentez üsuluna göstərişlər, aparılma texnikası, alınan nəticələr**

Amniosentez üsulu hamiləliyin II trimestrində  $25,1 \pm 1,35$  həftədə, 3-cü trimestrdə isə  $30,3 \pm 1,2$  həftədə aparılmışdır.

İzosensibilizasiyası olan hamilələrdə həstasiyanın II trimestrində ( $n=10$ ) amniosentezə DHX-nin exoqrafik və Doppleroqrafik göstəriciləri – ciftin qalınlığının artması ( $40,9 \pm 1,87$  mm); dölnün qaraciyərinin uzunluğunun artması ( $34,1 \pm 0,9$  mm); dölnün dalağının uzunluğunun artması ( $35,7 \pm 0,21$  mm); dölnün ürəyinin dairəsinin döş qəfəsinin dairəsinə nisbətinin artması ( $0,58 \pm 0,03$ ); amniotik maye indeksinin artması (AMI) ( $25,1 \pm 0,03$  sm); dölnün ödəmli olması; döldə assitin olması; dölnün başının dərisinin ikili konturun olması; göbək ciyəsinin ödəmi və venalarının dilatasiyası; orta beyin arteriyasında qan cərəyanının maksimal sistolik sürətinin artması ( $>1,5$  MoM;  $71,63 \pm 3,59$  sm/s) göstəriş olmuşdur.

Hamiləliyin III trimestrində amniosentez eyni göstərişlərə görə aparılmışdır ( $n=3$ ).

Amniosentez vasitəsi ilə götürülmüş dölyanı mayedə dölnün karyotipi təyin edilmişdir və xromosom abberasiyaları inkar edilmişdir. Karyotip 46,XY və 46,XX olmuşdur.

Eyni zamanda dölyanı mayedən polimeraz zəncirvari reaksiyası ilə mikrobioloji tədqiqat aparılmışdır. Dölyanı mayedə sitome-qalovirus (CMV), parvovirus (P19) və toksoplazmanın analizləri aparılmışdır və infeksiyalar inkar edilmişdir.

Dölnün hemolitik xəstəliyinin invaziv diaqnostika üsullarından kordosentezə göstərişlər, aparılma texnikası və *alınan nəticələr*.

DHX-nin diaqnostika və patogenetik müalicəsi üçün (dölnün bətndaxili hemotransfuziyasının aparılması üçün) invaziv üsul kimi kordosentezdən istifadə edilmişdir.

Kordosentezlə alınan dölnün qanında hemoqlobin (Hb), hemotokrit (Hct) və trombositlərin miqdarı təyin edilmişdir. Alınan nəticələr cədvəl 3-də təqdim edilmişdir.

### Cədvəl 3

#### DHX-də kordosentez vasitəsi ilə alınan qanın laborator göstəriciləri

Qanın göstəriciləri	Alınan nəticələr	Normativ göstəricilər
Hb, (g/dl)	$3,11 \pm 0,56$ (0,5-7,2)	11-15
Hct, (%)	$9,85 \pm 1,97$ (2,6-22,8)	33-45
Plt, ( $10^9/l$ )	$118,44 \pm 23,1$ (33-212)	187-274

Qeyd: Qanın laborator analizlərinin normativ göstəriciləri K.N.Nicolaides et.al.görlərindən təqdim edilmişdir.

Cədvəldən göründüyü kimi, DHX-də Hb, Hct və trombositlərin nəzərə çarpacaq qədər azalması müşahidə edilmişdir. İnvaziv metod olan kordosentez vasitəsi ilə DHX Hb-nin ( $3,11 \pm 0,56$  g/dl), Hct-nin ( $9,85 \pm 1,97$  %), Plt-nin ( $118,44 \pm 23,1 \times 10^9/l$ ) nəzərə çarpacaq dərəcədə azalması ilə özünü biruze vermişdir.

Dölə bəndaxili qan köçürmənin göstərişləri, aparılma texnikası, effektivliyi, dölə və anaya təsiri

Dölə bəndaxili hemotransfuziya əməliyyatına laborator analizlərdən sonra qərar verilmişdir. Bu əməliyyat steril şəraitdə ultrasəs müşayəti altında aparılmışdır. İlk olaraq dölün hərəkətini azaltmaq üçün dölün çəkisi nəzərə alınaraq göbək ciyəsinin venasına paralitik təsirli tibbi preparat – vecuronium 0,01 mq/kq yeridilmişdir. Dərhal sonra qanköçürmə əməliyyatı başlanılmışdır.

Qanın həcmi Moise et.al. (1997) düsturuna görə hesablanmışdır. Bu düstura görə:

$$V = \frac{FPH((Hdf) Hct - (Ptf) Hct)}{(Dq) Hct}$$

Burada ( $Hdf$ ) Hct – Hədəf Hct, ( $Ptf$ ) Hct – Pretransfuzional Hct, ( $Dq$ ) Hct – Donor qanın Hct-dir.

Fetoplasantar qanın həcmi (FPH) aşağıdakı düstürlə təyin edilir:

$$FPH = 1,046 + (0,14 \times DUT\mathcal{C})$$

Burada *DUTÇ* – dölün ultrasəsdəki təxminini çəkisidir.

Dölə bətndaxili hemotransfuziya hamilələrin 13-nə (100%) bir dəfə, 8-nə (61,1%) 2 dəfə, 6-na (46,2%) 3 dəfə tədbiq edilməklə ümumilikdə 27 dəfə edilmişdir.

Birinci hemotransfuziyanın orta həcmi  $117,92 \pm 13$  (70-200) ml, ikinci –  $138,63 \pm 11,5$  (100-180) ml, üçüncü isə  $128,63 \pm 18,1$  (83-200) ml olmuşdur. Aparılan əməliyyatda ilkin olaraq donor qanının hemoqlobini və hemotokriti təyin edilmişdir. Donor qanının laborator analizləri cədvəl 4-də təqdim edilmişdir.

Cədvəl 4


**Bətndaxili hemotransfuziyalarda istifadə edilən donor qanının laborator analizləri**

Donor qanı	Laborator analizlərin nəticələri	
	Hb (q/dl)	Hct (%)
1-ci hemotransfuziyada istifadə edilən donor qanı (n=13)	$17,54 \pm 0,9$ (11,6-22,2)	$71,96 \pm 2,68$ (34,8-64,2)
2-ci hemotransfuziyada istifadə edilən donor qanı (n=8)	$18,5 \pm 1,27$ (14,6-29,9)	$49,3 \pm 2,82$ (40,2-63,6)
3-cü hemotransfuziyada istifadə edilən donor qanı (n=6)	$19,43 \pm 1,87$ (17-19,5)	$56,63 \pm 4,55$ (43,5-71,8)

Qanköçürmə müddətində əməliyyatın dinamikasında iynənin göbək ciyəsinin venasında olması ultrasəs ötürüculəri ilə nəzarətdə olmuşdur və döldə hipervolemik şokunəhtimalını nəzərə olaraq dölün miokardin yiğılma gücü vizualizasiya edilmişdir. Bətndaxili hemotransfuziya orta hesabla  $45,0 \pm 2,85$  dəqiqədə aparılmışdır. Hemotransfuziya bitdikdən sonra 4 ml dölün qanı götürülüb laborator analizlərə göndərilmişdir və ultrasəs müayinəsi nəzarəti altında punksiya iynəsi göbək ciyəsinin venasından çıxarılmışdır. Bətndaxili qan köçürməsi aparılan hamilələr stasionar şəraitdə 1-3 gün nəzarətdə olmuşdur. Hamilələrin ümumi vəziyyəti, təzyiqi, nəbzi, döl hərəkətlərinin sayı qiymətləndirilmişdir. Hər hemotransfuzi-yadan sonra qanın laborator analizləri və Doppleroqrafiya ilə orta beyin atreriyasında qan cərəyanının maksimal sistolik sürəti (OBA-MSS) qiymətləndirilmişdir.

İkinci bənddaxili hemotransfuziyadan sonra Hb-in, Hct-in nəzərə çarpacaq qədər artması, PLT-in və OBA-MSS-in düşməsi müşahidə edilmişdir ( $P<0,05$ ).

Döлə bənddaxili üçüncü hemotransfuziyadan sonra analoji tendensiya müşahidə olunmuşdur: Hb-in və Hct-in statistik dürüst dərəcədə artması və OBA-MSS-in nəzərə çarpacaq dərəcədə azalması ( $P<0,05$ ). Aparılan tədqiqatda döлə bənddaxili hemotransfuziyalardan əvvəl və sonra Hb-in Hct-in, PLT-in, OBA-MSS-in dəyişmə xüsusiyyətləri qrafik 1-də təqdim edilmişdir.



**Qrafik 1. Aparılan tədqiqatda döлə bənddaxili hemotransfuziyalardan əvvəl və sonra Hb-in Hct-in, PLT-in, OBA-MSS-in dəyişmə xüsusiyyətləri**

Aparılan tədqiqatda döлə bənddaxili hemotransfuziyalar arasındakı interval müəyyən edilmişdir. Alınan nəticələr cədvəl 5-də təqdim edilmişdir.

**Cədvəl 5**

**İzosensibilizasiya olan hamilələrdə DHX-də dölə bətnadxili hemotrasfuziyaların aparılmasının həstasiya müddəti**

Bətnadxili hemotransfuziyanın aparılması	Həstasiya müddəti
Dölə 1-ci bətnadxili hemotransfuziya (n=13)	26,11±0,78 (22,5-32)
Dölə 2-ci bətnadxili hemotransfuziya (n=8)	28,15±0,86 (24,5-32)
Dölə 3-cü bətnadxili hemotransfuziya (n=6)	31,67±0,64 (30-33,6)

Dölə təkrar bətnadxili hemotransfuziya 2-3 həftə intervalla aparılmışdır. İkinci və üçüncü hemotransfuziyadan önce döl qanının laborator analizlərinin nəticələri müqayisə edilmişdir. Alınan nəticələr cədvəl 6-da təqdim edilmişdir.

**Cədvəl 6.**

**Dölə bətnadxili hemotransfuziyalardan sonra laborator analizlərinin dəyişmə xüsusiyyətləri**

Bətnadxili hemotransfuziyalar	Hb, g/dl	Hct, %	PLt x10 <sup>9</sup> /l	OBA- MSS, sm/s
Dölə I hemotransfuziyadan əvvəl	3,11±0,56 (0,5-7,2)	9,85±1,97 (2,6-22,8)	118,44±23,1 (33-212)	71,63±3,5 9 (48,36-97)
Dölə II hemotransfuziyadan əvvəl	6,3±0,87 (3,4-9,6)	18,79±1,6 6 (10-29,1)	157,43±20,6 (89-283)	76,89±7,1 9 (47-107)
Dölə III hemotransfuziyadan əvvəl	8,75±0,91 (4,8-11,5)	25,25±2,5 8 (13,6-30,9)	167,67±38,4 9 (77-292)	76,4±50 (61,71-98,75)
P	P1-2<0,05; P2-3>0,05; P1-3<0,05	P1-2<0,05; P2-3>0,05; P1-3<0,05	P1-2>0,05; P2-3>0,05; P1-3>0,05	P1-2>0,05; P2-3>0,05; P1-3>0,05

Beləliklə, dölün hemolitik xəstəliyinin müalicəsində aparılan bətnadxili hemotransfuziyanın yüksək effektliyi müşahidə edilmişdir.

Bu da özünü birinci hemotransfuziyadan sonra Hb-in ( $12,61\pm0,95$  q/dl), Hct-in ( $38,08\pm3,29$  %) statistik dürüst dərəcədə artması, OBA-MSS-in ( $49,65\pm2,4$  sm/s) azalması ilə, ikinci hemotransfuziyadan sonra Hb-in ( $14,49\pm1,22$  q/dl), Hct-in ( $40,92\pm3,63$  %) artması, Plt-in ( $76,14\pm14,33 \times 10^9/l$ ) və OBA-MSS-in ( $40,53\pm3,98$  sm/s) azalması ilə, üçüncü hemotransfuziyadan sonra Hb-in ( $15,8\pm0,59$  q/dl) və Hct-in ( $45,4\pm1,89$  %) statistik dürüst dərəcədə artması, OBA-MSS- in isə ( $55,77\pm3,1$  sm/s) azalması ilə biruzə vermişdir ( $P<0,05$ ).

Döлə bəтndaxili hemotransfuziyaların erkən neonatal dövrdə doğulan yenidoğulmuşların vəziyyətinə və perinatal nəticələrə təsiri

Aparılan tədqiqatda izosensibilizasiya olan qadınlarda döлə bəтndaxili hemotransfuziyadan sonra 13 döl doğulmuşdur. Hemotransfuziya olan döllərdə doğuşlar  $33,44\pm1,5$  (25,6-37) həftələrdə olmuşdur. 13 yenidoğulmuşlardan 3 (23,1%)-də bəтndaxili ölüm müşahidə edilmişdir. Ölü döllərin həstasiya müddəti orta hesabla  $26,3\pm1,3$  (24-29) təyin edilmişdir. Bu döllərin ikisində 1, birində 2 bəтndaxili hemotransfuziya icra edilmişdir. Üç döldün biri bəтndaxili inkişaf qüsürü, ikisi isə tranzitor və davamlı bradikardiya nəticəsində bəтndaxili hemotransfuziyadan sonra 72 saat ərzində tələf olmuşdur.

Beləliklə, bəтndaxili hemotransfuziya aparılan döllərin 3 (23,1%)-də antenatal ölüm qeyd olunmuşdur.

Diri doğulan 10 yenidoğulmuşların orta çəkisi  $2383,85\pm152,4$  (1440-3300) qr olmuşdur.

10 hamilənin 6-da (60%) doğusu həstasiyanın  $36,6\pm0,47$  həftəsində qeyşəriyyə kəsiyi ilə aparılmışdır, 4 (40%)-də isə doğuş təbii yolla doğulmuşdur. Təbii yolla doğular həstasiyanın  $35,0\pm1,2$  (34-37) həftəsində aparılmışdır.

Bəтndaxili hemotransfuziya olan yenidoğulmuşların 20% (n=2) kafi, 60% (n=60) orta-ağır, 20% (n=2) ağır vəziyyətdə doğulmuşdur.

Erkən neonatal dövrdə yenidoğulmuşların hemolitik xəstəliyi (100%), respirator distress sindromu (80%), morfolofsional çatmamazlıq (50%), encefalopatiya (30%), pnevmoniya (10%) təyin edilmişdir.

Aparılan tədqiqat nəticəsində 10 yenidoğulmuşun hamısında müxtəlif dərəcəli hemolitik xəstəlik aşkar edilmişdir (100%). Onlardan 2-də (20%) anemik, 6-da (60%) sarılıq, 2-də (20%) isə ödəm forması təyin edilmişdir.

Yenidoğulmuşlara aparılan hemotransfuziyaların orta sayı  $2,38 \pm 0,095$  (1-5) olmuşdur. Reanimasiya şöbəsində müalicə müddəti  $14,3 \pm 11,9$  (1-40) gün olmuşdur. Bütün yenidoğulmuşlar kafı vəziyyətdə evə yazılmışdır. Bütün yenidoğulmuşlar gələcək həyat dövrlərində müntəzəm olaraq pediatrin, hematoloqun və nevropatoloqun nəzarətində olmuşdur. Onların fiziki və intellektual inkişafları praktiki sağlam yenidoğulmuşlardan fərqlənməmişdir.

## NƏTİCƏLƏR

1. Rezus mənfi izosensibilizasiya olmayan qadılarda hamiləliyin:

- I trimestrində 27,3%-də anemiya, 21,2%-də erkən toksikoz, 17,4%-də simptomuz bakteriuriya, 14,4%-də düşük təhlükəsi;
- Hamiləliyin II trimestrində 28,6%-də anemiya, 21,4%-də simptomuz bakteriuriya, 15,7%-də düşük təhlükəsi, 12,9%-də xroniki piyelonefritin kəskinləşməsi, 10%-də yüngül preeklampsiya;
- Hamiləliyin III trimestrində 22,6%-də uşaqlığın çapığının cırılma təhlükəsi, 18,5%-də vaxtından qabaq doğuş təhlükəsi, 16,9%-də kəskin respirator virus infeksiyası qeyd edilmişdir. Rezus mənfi izosensibilizasiyası olmayan qadılarda həstasiyanın  $28,7 \pm 0,9$  həftəsində anti-D immunoqlobulinlə immunizasiyanın profilaktikanın aparılması mütləqdir.

- Rezus izosensibilizasiyası olmayan qadılarda qeyşəriyyə kəsiyinin tezliyi 73,4%, təbii yolla doğuşların tezliyi 26,6% qeyd edilir. Vaxtından qabaq doğuşların tezliyi 15,6% - dir. Qeyşəriyyə kəsiyinə göstərişlər - 49,1%-də uşaqlıqdə çapığın, 14%-də dölün kəskin hipoksiyasının olması, 10,5% - də xarici genital orqanların venalarının genişlənməsi, 8,8%-də dölün çanaq gəlişi, 7%-də ekstrakorporal mayalanmadan sonra hamiləliyin olması. Doğulan yenidoğulmuşların 75%-nin vəziyyəti kafı, 18,8%- nin orta ağır, 6,3%-nin isə ağır olduğu aşkar edilmişdir. Yenidoğulmuşların 62,3% - i fəsadsız doğulmuşdur, 37,7%- də dölün xroniki hipoksiyadan sonrakı vəziyyət, 10,4%-də respirator distress sindrom, 5,2%-də dölün morfolojsional yetişməzliyi, 5,2%-də dölün beyin-qan dövranının 1 və 2-ci dərəcəli pozulması, 2,6%-də bətdəxili infeksiyalasma təyin edilmişdir [ 3, 9, 10, 11, 12 ].

2. Rezus izosensibilizasiya amillərinə 92,3% keçmiş doğuşlardan, 84,6%-də pozulmuş hamiləlikdən sonra, 53,8%-də dölün antenatal ölümündən sonra anti-D immunoprofilaktikasının aparılmaması, 46,2%-də keçmiş hamiləlikdə ciftin vaxtından qabaq hissəvi ayrılması, 46,2%-də vaginal qanaxmanın olması, 30,8%-nin anamnezində süni abortların, 15,4%-də spontan düşüklerin olması, 15,4%-də ananın rezus mənsuliyətinin düzgün təyin edilməməsi aid olmuşdur [1, 2].

3. Rezus sensibilizasiya olan qadılarda:

- Hamiləliyinin I trimestrində 76,9%-də sinir sisteminin gərginliyi, 61,5%-də anemiya, 23,3%-də simptomsuz bakteriuriya, 46,2%-də düşük təhlükəsi, 38,5%-də erkən toksikoz, 23,1%-də kəskin respirator virus infeksiyası, 23,1%-də qeyri-düz Coombs testinin müsbət olması;

- Hamiləliyinin II trimestrində 76,9% dölün hemolitik xəstəliyi, 38,5% anemiya, 30,8% simptomsuz bakteriuriya;

- Hamiləliyinin III trimestrində 100% xəstədə DHX-nin kliniki-laborator əlamətləri, 30,8%-də anemiya, 23%-də dölün antenatal ölümü, 15,4%-də vaxtından qabaq doğuş təhlükəsi, 15,4%-də yüngül preeklampsiya təyin edilmişdir.

Dölün hemolitik xəstəliyinin kliniki, laborator və funksional əlamətləri hamiləliyinin II trimestrində  $25,1 \pm 1,3$  həftədə, III trimestrdə isə  $30,3 \pm 1,2$  həftədə qeyd olunmuşdur [7].

4. Dölün hemolitik xəstəliyinin exoqrafik kriteriyalarına II trimestrdə ciftin qalınlığının ( $40,9 \pm 1,87$  mm), dölün qaraciyərinin uzunluğunun ( $34,1 \pm 0,9$  mm), dölün dalağın uzunluğunun ( $35,7 \pm 0,21$  mm), dölün ürəyinin dairəsinin döş qəfəsinin dairəsi nisbətinin ( $0,58 \pm 0,03$ ), amniotik indeksinin ( $25,1 \pm 0,03$  sm) statistik dürüst dərəcədə artması aid olunmuşdur. Döldə ödemin, assitin, dölün başının dərisinin ikili konturunun, göbek ciyəsinin ödemi və venalarının dilatasiyası qabarlıq dərəcədə vizualizasiya olunmuşdur.

Hamiləliyinin III trimestrində dölün hemolitik xəstəliyi ciftin qalınlığının ( $44,3 \pm 0,11$  mm), dölün qaraciyərinin uzunluğunun ( $55,4 \pm 0,16$  mm), dalağın uzunluğunun ( $41,2 \pm 0,9$  mm), amniotik infeksiyinin ( $17,1 \pm 0,21$  sm) exoqrafik göstəricilərinin statistik dürüst dərəcədə artması müşahidə olunmuşdur. ( $P < 0,05$ ).

Aparılan dölə bətnadxili hemotransfuziya nəticəsində döldə perikardial mayenin, göbek ciyəsinin ödeminin azalması, dölün ödeminin, assitin, başın təsvirinin ikili konturlarının olmaması müşahidə olunur.

Rezus mənfi qadılarda Doppleroqrafiya müayinəsi nəticəsində orta beyin arteriyasının maksimal sistolik sürətinin II trimestrində  $71,63 \pm 3,59$  sm/s, III trimestrdə  $80,2 \pm 2,15$  sm/s ( $>1,5$  MoM) artması dölün hemolitik xəstəliyinin qeyri-invaziv diaqnostik kriteriyalarına aid edilmişdir [5,6].

5. Dölün hemolitik xəstəliyinin invaziv diaqnostik metodlarından amniosentez vasitəsi ilə dölyanı mayedə sitomeqalovirus, parvovirus, toksoplazma aşkar olunmayıb, genetik müayinadə isə xromosom abberasiyaları təyin edilməyib. Kordosentez invaziv metod ilə DHX hemoqlobinin  $3,11 \pm 0,56$  q/dl, hemotokritin  $9,85 \pm 1,97\%$ , trombositlərin  $118,44 \pm 23,1 \times 10^9/l$  nəzərə çarpacaq dərəcədə azalması ilə özünü biruzə vermişdir [4, 14]

6. Dölün hemolitik xəstəliyinin müalicəsində bətnadxili hemotransfuziya yüksək dərəcədə effektivdir və birinci hemotransfuziyadan sonra hemoqlobinin  $12,61 \pm 0,95$  q/dl, hemotokritinin  $38,08 \pm 3,29\%$  statistik dürüst dərəcədə artması, orta beyin arteriyasının maksimal sistolik sürətinin  $49,65 \pm 2,4$  sm/s azalması ilə, ikinci hemotransfuziyadan sonra hemoqlobinin  $14,49 \pm 1,22$  q/dl, hemotokritin  $40,92 \pm 3,63\%$  statistik dürüst dərəcədə artması, orta beyin arteriyasının maksimal sistolik sürətinin  $40,53 \pm 3,98$  sm/s və trombositlərin  $76,14 \pm 14,33 \times 10^9/l$  azalması ilə, üçüncü hemotransfuziyadan sonra hemoqlobinin  $15,8 \pm 0,59$  q/dl və hemotokritin  $45,4 \pm 1,89\%$  artması və orta beyin arteriyasının sistolik sürətinin maksimal azalması ilə özünü biruzə vermişdir ( $P < 0,05$ ).

Bətnadxili hemotransfuziyadan doğulan yenidoğulmuşlardan 20% kafi, 60% orta-ağır və 20% ağır vəziyyətdə doğulmuşdur. Erkən neonatal dövrдə yenidoğulmuşların 100%-də müxtəlif ağırlıq dərəcəli hemolitik xəstəlik, 80%-də respirator distress sindrom, 50%-də morfolofsional çatışmazlıq, 30%-də ensefalopatiya, 10%-də pneumopatiya təyin edilmişdir. Erkən neonatal dövrдə yenidoğulmuşlara aparılan əvəzedici hemotransfuziyanın orta sayı  $2,38 \pm 0,095$  olmuşdur. Reanimasiya şöbəsində müddəti  $14,3 \pm 11,9$  gün olmuşdur. Bütün yenidoğulmuşlar kafi vəziyyətdə evə yazılmışdır.

Rezus izosensibilizasiya olan qadınlarda DHX-nin əsas və effektiv müalicəsi bəndaxili hemotransfuziyadır. Antenatal ölüm göstəricilərinin 100%-dən 23,1%-ə qədər azalması qeyd olunmuşdur [13, 14].

## PRAKTİK TÖVSIYƏLƏR

1. Rezus mənfi qadınlarda doğuşlardan, pozulmuş hamiləlikdən sonra, hamiləliyin müddətində qanaxması olan qadınlarda, spontan düşük olan qadınlarda, uşaqlıqdan kənar hamiləlik zamanı, dölün antenatal ölümü olan qadınlarda, hamiləlik zamanı invaziv müdaxilələrdən sonra anti-D immunoqlobulinin immunizasiyanın profilaktikasının aparılması mütləqdir.

2. Rezus mənfi izosensibilizasiya olmayan qadınlarda hamiləliyin  $28,7 \pm 0,9$  həftəsində 300 mcg (1500TV) və doğuşdan sonra 72 saat ərzində (yenidə doğolmuş Rh (+) olarsa) üstünlük ilk 2 saat olmaqla aparılmalıdır.

3. Rezus izosensibiliyasiya olan hamilələrdə hamiləliyin erkən müddətində kliniki, laborator, funksional, o cümlədən ultrasəs müayinəsi və Doppleroqrafiya aparılmalıdır. Hamiləliyin II trimestrində qeyri-düz Coombs reaksiyasının nəticələrindən asılı olmayaraq plasentameqaliya, dölün dalağın və qaraciyərin böyüməsi, amniotik mayenin artması, ürəyi ilə döş qəfəsinin dairəsinin nisbətinin artması, döldə ödenin, assitinin, baş darisinin ikili konturunun, göbək ciyəsinin venalarının dilatasiyasının olması, Doppleroqrafik müayinəyə görə orta beyin arteriyasının maksimal sistolik sürətinin artması ( $>1,5$  MoM olması) dölün hemolitik xəstəliyinə dəlalət edir və invaziv diaqnostika üsullarına göstərişdir.

4. Dölün hemolitik xəstəliyində amniosentez vasitəsi ilə götürülən amniotik mayedə genetik və mikrobioloji müayinələrin aparılması məqsədə uyğundur. Döl yanı mayedə sitomeqalovirusun, parovirusun və toksoplazmanın təyini dölün bəndaxili infeksiyalışmasının diaqnostikasına imkan verir.

5. Dölün hemolitik xəstəliyində kordosentez vasitəsi ilə hemoqlobinin, hemotokritin və trombositlərin təyini mütləqdir və döle bəndaxili hemotransfuziyanın aparılması əsas effektiv müalicəsidir.

## DİSSERTASIYANIN MÖVZUSU ÜZRƏ ÇAP OLUNMUŞ ƏSƏRLƏRİNİN SİYAHISI

1. Janbakhishov T.G. Risk factors of RH-isosensitization in pregnant women with RH-negative blood in the conditions of the Baku city / T.G.Janbakhishov, E.M.Aliyeva, I.R.Mustafayeva [və b.] // Вісник проблем біології і медицини, - 2022. - вип.2, - т.1, - (164), - с.170-174.
2. Janbakhishov T.G. Impact of Immunization Prophylaxis on the Course of Pregnancy in Rh-Negative Women / T.G.Janbakhishov, E.M.Aliyeva, F.A.Gurbanova [və b.] // Український журнал медицини, біології та спорту. - 2022, - т.7, -№3 (37), -с.114-119.
3. Canbaxışov T.Q. Rezus mənfi izosensibilizasiyası olmayan qadılarda doğuşun, erkən neonatal dövrün xüsusiyyətləri // Azərbaycan təbabətinin müasir nailiyyətləri. -Bakı, -2022, - №1, -s.99-102.
4. Джанбахышов Т.Г. Информативность инвазивных методов диагностики гемолитической болезни плода / Т.Г.Джанбахышов, Э.М.Алиева, Ш.Ш.Асадова [и др.] // Москва. Современная медицина: новые подходы и актуальные исследования. Интернаука. -2022, -№7-8 (58), - с.5-11.
5. Джанбахышов Т.Г. Информативность ультразвукового исследования в диагностике гемолитической болезни плода // Журнал Медицинские новости. - 2022, -№9 (336), - с.52-54.
6. Canbaxışov T.Q. Dölün hemolitik xəstəliyin diaqnostikasında qeyri invaziv müayinələrin informativliyi / T.Q.Canbaxışov, E.M.Əliyeva // KARABAKH III İnternational Congress of Applied Sciences “Year of Shusha-2022”, Karabagh / Azerbaijan, Proceeding Book Volume-I, june 7-10, -2022, - s.157-162.
7. Canbaxışov T.Q. Resuz izoimmunizasiyası olan qadılarda hamileliyin gedişat xüsusiyyətləri / T.Q.Canbaxışov, E.M.Əliyeva, F.A.Qurbanova [və b.] // - Bakı: Müasir ginekologiya və perinatologiyanın aktual məsələləri. - 2022, - №3, -s.39-43.

8. Canbaxışov T.Q. Rezus mənfi hamilələrdə bətdəxili hemotransfuziyadan sonra doğulan yenidogulmuşların erkən neonatal dövrün gedişat xüsusiyyətləri / T.Q.Canbaxışov, E.M.Əliyeva, A.A.Hacıyeva [və b.] // - Bakı: "Pediatriyanın aktual problemləri" XII Beynəlxalq Elmi-Praktiki Konqres. - 11-13 oktyabr, -2022, -s.21-22.
9. Canbaxışov T.Q. Rezus mənfi izosensibilizasiya olmayan qadınlarda II trimesterdə fəsadların rastgəlmə tezliyi / T.Q.Canbaxışov, M.Qardaşova, S.Bağirova [və b.] // - Bakı. Azərbaycan xalqının Ümummülli Lider H.Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan rezident və magistrantların 11-ci Elmi Təcrübə Konfransı ATUREK-11 Konfrans materialları. – Bakı. -2023, - s.227-228
10. Canbaxışov T.Q. Rezus mənfi mənsubiyət olan hamilələrdə 3-cü trimestrdə fəsadların rast gəlmə tezliyi / T.Q.Canbaxışov, M.Qardaşova, S.Bağirova [və b.]// - Bakı. Azərbaycan xalqının Ümummülli Lider H.Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan rezident və magistrantların 11-ci Elmi Təcrübə Konfransı ATUREK-11 Konfrans materialları. – Bakı. -2023, - s. 231-233.
11. Canbaxışov T.Q. Rezus mənfi mənsubiyət alloimunizasiya olmayan hamilələrdə erkən neonatal nəticələr /T.Q.Canbaxışov, F.Zeynalova, A.Rzayeva [və b.] // - Bakı. Azərbaycan xalqının Ümummülli Lider H.Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan rezident və magistrantların 11-ci Elmi Təcrübə Konfransı ATUREK-11 Konfrans materialları. – Bakı. -2023, - s. .360-363.
12. Canbaxışov T.Q. Rezus izoimmunizasiya olmayan qadınlarda hamiləliyin və doğuşun gedişatı xüsusiyyətləri / T.Q.Canbaxışov, A.R.Səfərəliyeva, F.Y.Abbasova [və b.] //Bakı. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Təbabətin aktual problemləri-2023" Beynəlxalq elmi-praktik konqres. –Bakı. -2023, -s.26-27.
13. Canbaxışov T.Q. Bətdəxili hemotransfuziyadan sonra doğulan yenidogulmuşların erkən neonatal dövrün gedişat xüsusiyyətləri / T.Q.Canbaxışov, E.M.Əliyeva, F.Y.Abbasova [və b.] // - Bakı, T.e.d., ə.e.x, Şöhrət Ordenli prof

B.X.Abasovun 100 illik yubileyinə həsr olunmuş Elmi- praktik konfransın materialları. -Bakı, -2023, -s.59-60.

14. Canbaxışov T.Q. Rezus izoimmunizasiyada dölün bəndaxili qan köçürmənin effektivliyi, döлə və anaya təsiri / T.Q.Canbaxışov, E.M.Əliyeva, S.Ş.Məmmədova [və b.] // - Bakı: Azərbaycan Təbabətinin Müasir Nailiyyətləri. -2023, - №1, -s.118-122.

## İXTİSARLARIN SİYAHISI

<b>ABO</b>	– Qan qrupu
<b>AMİ</b>	– amniotik maye indeksin
<b>CMV</b>	– sitomeqalovirus
<b>DAÖ</b>	– dölün antenatal ölümü
<b>DBH</b>	– dölə bəndaxili hemotransfuziya
<b>DHX</b>	– dölün hemolitik xəstəliyi
<b>FPH</b>	– fetoplasentar qanın həcmi
<b>Hb</b>	– hemoqlobin
<b>Hct</b>	– hematokritin
<b>XBT</b>	– Xəstəliklərin Beynəlxalq Təsnifatı
<b>OBA</b>	– MSS orta beyin arteriyasında qan cərəyanının maksimal sistolik surəti
<b>Pİ</b>	– pulsasion indeksi
<b>P19</b>	– parvovirus
<b>PZR</b>	– polimeraz zəncirvari reaksiya
<b>Rİ</b>	– rezistentlik indeksi



Dissertasiyanın müdafiəsi «04» iyun 2025-ci il tarixində saat 14<sup>00</sup> Azərbaycan Tibb Universitetinin nəzdində fəaliyyət göstərən ED 2.06 Disserasiya şurasının iclasında keçiriləcək

Ünvan: 1022, Bakı şəh., Ə.Qasımzadə küç., 14 (konfrans zalı)

Dissertasiya ilə Azərbaycan Tibb Universitetinin kitabxanasında tanış olmaq mümkündür.

Dissertasiya və avtoreferatın elektron versiyaları Azərbaycan Tibb Universitetinin rəsmi internet saytında yerləşdirilmişdir (amu.edu.az).

Avtoreferat «28 » Aprel 2025-ci il tarixində zəruri ünvanlara göndərilmişdir.

Çapa imzalanıb: 18.04.2025  
Kağızin formatı: 60 x 84 1/16  
Həcm: 36148 işarə  
Sifariş: 234  
Tiraj: 100  
“Təbib” nəşriyyatı